

■ Ziyadhan Olyiyev


Ölüm bütün vaxtlarda gözlənilməz olur. Elə bənzərsiz əsərləri ilə müasir Azərbaycan təsviri sənətində dərin iz salmış Xalq rəssamı, professor Cəmil Müfidzadənin (1934-2019) qırx gün əvvəl dünyasını dəyişməsini də respublika ictimaiyyəti - çoxsaylı həmkarları, dostları və tələbələri bu cür qəbul etdilər. Bu ilk növbədə onun iki qərinəlik yaradıcılığı ərzində beynəlxalq məqyasda xalqımıza başuculuq gətirən əsərlər yaratmaqla hamının məhəbbətinin qazanmasının nəticəsi idi...

Bu sevginin qaynaqlarına nəzər salsaq, onda deməliyik ki, Bakıda məşhur "Əzimzadə məktəbi"ndə, Xarkovda isə Dövlət Rəssamlıq Institutunda ixtisas təhsil alan rəssam, ötən əsrin altmışinci illerindən başlayaraq bu günümüze kimi yaradıcılıqla meş-

zusunda olduğunu dilə getirməliyik. Bu cür təbii niyyətin arxasında başqa bir adekvat arzunun - duyğularının özünəməxsus, baş-qalarına bənzəməyəcək tərzdə ifadəsinin durması isə heç şübhəsiz gənc rəssamdan bu vaxta qədər elədiklərinə ciddi, həm də tənqididə nəzər salmaq tələb edirdi. Yox, o, belə bir məqamda səleflərinə ağız büzmək-dən uzaq idi. Ancaq o, təsirindən çox tezliklə çıxmışı arzuladığı Ukrayna məktəbi ənə-nələrindən uzaqlaşmaqla, bilavasita özünü, sirlərlə dolu iç dünyasını ifadə etmək isteyirdi. Özü də duyğularını dünənlə bu günün vəhdətində təqdim etmek, məhiyyətə milli-bəşəri, formaca ənənə ilə müasirliyin qoşşaqına nail olmaq isteyirdi. Bu bir tərəfdən daxili tələbat olsa da, digər tərəfdən artıq 60-ci illərdə Azərbaycan təsviri sənətində, başqa sözle desək, az qala qonşuluğunda T.Sala-hov, T.Nərimanbəyov, M.Mircavadov, Ə.Rzaquliyev, S.Bəhlulzadə və R.Babayev kimi rəssamların sovet incəsəntində aparıcı hesab olunan, daha çox isə gerçəklidən uzaq olan, hər şeyi ideal, "ütülenmiş" gör-kəmdə təqdim etmek istəyen "sosialist realizmi" bədii prinsipləri çərçivəsini qıran, onun genişləndirilməsində haqlı olduğunu nəzərətçi-ideoloqlara sübut etməyə çalışılan-ların mövcudluğu ilə bağlı idi, desək, yanlı-mariq. Başqa sözle desək, bu məqamda ən ənənəvi cəhət rəssamin varlığında həm də onu əhatə edən hər şəxsi yaradıcı adam üçün çox vacib olan yeni gözle baxmaq iste-

görünən doğma torpağa bir yaradıcı kimi diqqət yetirmiş, çoxsaylı neft mədənərinin, neft hopmuş torpağın iyi ilə nəfəs almışdır. Krujeva kimi sıralanmış burqları, nəhəng çıçəklər kimi torpağa səpilmüş neft çənərini seyr etmiş, özü üçün etibarlı və son nəticədə, davamlı ilham qaynağı tapmışdır...

Bir həqiqətdir ki, həyatda kiməsə, nəyə-sə ali məhəbbət hissələrinin mövcudluğu hər şəxsi başqa sözle baxmağa məcbur edir. Məhz Cəmil Müfidzadənin doğma torpağı və onun ecazkar təbietinə, yurdun əvəzsiz bəzəyi və qürur qaynağı olan tarixi abidələ-rə, yurda şöhrət bəxş edən sənaye obyektlə-rine sevgisi belə ali, bele ülvi, başqa sözle desək, bir az da Səttarsayağı olmuşdur. Onun dəfələrlə dünəninin yeni möcüzələrin-dən sayılan Neft daşlarına səfərlər etməsini, Azərbaycanın qədim və zəngin, möhtəşəm və təkrarsız memarlıq abidələri ilə tanışlığı, əcdadları-mızın gözünün nurunu, üreklerinin və əllərinin hərəkatını özündə yaşadan xal-çaları və tikmələri, eləcə də daşoyma və misgərlik nümunələri, özündə tariximizi ya-sadan Qobustan qaya rəsmləri, ecazkar mi-niatür əsərləri ilə tanışlığını da bura əlavə et-sək, gənc rəssamin çox qiymətli mənəvi də-yər topluslu qarşısında dardığını söyləmək olar. Əslində, belə də, başqalarının görə bilmediyi bu qədər tutumlu mənəvi qaynağı lazımlıca dəyərləndirmək, rəssamin özünü dədiyi kimi fərqli müasir ve milli görkəmə getirmək o qədər də asan deyildi. Başqa



Cəmil Müfidzadə

sir görkəmi daha ecazkar görünür. Bəzən adama elə gəlir ki, rəssamda haradasa tez-tez üz-üzə qaldığı naturaya qarşı inamsızlıq yaranıb və o, görünənlərin real-təbii rənglə-rindən daha çox, təxəyyülün nəticəsi kimi təqdim etdiyi duyğulandırıcı rəng həllinə, sü-jetin düşündürəcü obrazlı təfsirinə etibar edib.

Cəmil Müfidzadə bir qayda olaraq həyət hadisələrinin təsvirində bilerək dən reallıqla qeyri-reallıq arasında duylusu bir məsafə saxlamağa çalışır. Onun özümlü bədii şəhri, ifadə tərzini də ele bu ilgim gücünə malik sirlə "məsaflərin" mövcudlığında aşkarlanır. Bu-nun nəticəsi olaraq çox vaxt rəssam təsvir obyektlərini əsərlərinə özünün qavraklığı, görmək istədiyi biçimdə getirir. Bu cür təfsir təsvir motivlərini adlılkən çıxarmağa imkan verir. Rəssamin tətbiq etdiyi duylusu bədii ümumileşdirmələr, rəng-cizgi improvizələ-rine baxmayaraq, onu da demek lazımdır ki, biza təqdim olunan her bir özündə tarixi keçmiş yaşıdan memarlıq motivinin də, poetik-romantik sənaye mənzəresinin real prototipi vardır.





Onun əsərləri işləmə manerasına, kompozisiya biçimlərinə görə də orijinal olub, heç kimi xatırlatır. Onları diqqətən nəzərdən keçirdikdə rəssamın dəst-xəttinin tədricin dəyişdiyi, yeni bədii keyfiyyətlərə zənginləşdiyi də açıq duylur. Həmişə cəlbedici görünən və yeniləşən bu ifadə tərzini əvveller nə qədər ləkonik forma-biçim, təzadlı işıq-kölə-həlli səciyyələndirirdi, vaxt axarında onlar tədricen çox zərif, ovsunlayıcı naxışları andiran cizgilərlərə əvəz olunub. Sonrakı illərdə bədii forma bütövlüyü, axıcı xətlerin dinamikiyi, fakturani cəzbedici və duyulan edən qarşıq texnikanın tətbiqi son nəticədə, özü-nəməxsus bədii şəhər məcmusu yaratmaqla rəssamin sonrakı dövr yaradıcılığının "tanınma nişanı"na - bədii-texniki ifadə vasitəsinə çevrilib.

O, yegane qrafiklərimizdən ki, təhsil illərində qazandığı texniki-bədii vərdişləri həmişə praktikada davam etdirmişdir. Onun əsərlərini davamlı olaraq müxtəlif texnikalarda yaratması da bunu təsdiqləyir. Rəssam uzun illərdir ki, yaradıcılıqla yanaşı pedagoji fəaliyyətlə də məşğul olmuşdur. Uzun illər ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Qrafika" kafedrasında çalışan Cəmil müəllim bu ali təhsil ocağının profes-sor id. Yaxşı haldarı ki, görkəmli sənətkar elə etdiyi zəngin texniki-bədii təcrübəni və dünya praktikasında ofort texnikasının yerini özündə cəmləşdirən "Ofort" adlı dərslik yazımiş, bu texnikanın bundan sonra gənclər tə-rəfindən davam etdirilməsi üçün tutumlu mənbə yaratmışdır...

Rəssamın zəngin qrafik irsi ilə tanışlıq göstərir ki, Cəmil Müfidzadə sənətdə artıq öz sözünü demiş və sənətkar "mən"ini tes-diqləmiş yaradıcı simalardandır. Odur ki, bundan sonra artıq zamanın sərt sınagından çıxdığını da sübut edən bu əvəzsiz milli-mənəvi dəyərlərinin Azərbaycan təsviri sə-nətinin ayrılmaz tərkib hissəsi kimi qalacağı və dəyərləndiriləcəyi birmənalıdır.

Cizgilarə hopan ömür

Xalq rəssamı Cəmil Müfidzadənin əziz xatirəsinə həsr olunur...



şul olmuşdur. Öncədən deyək ki, o, bir çox yaradıcılarla birlikdə Azərbaycan incəsənetinin XX yüzilliğin ikinci yarısına təsadüf edən inkişafında fəal iştirak etmiş, milli təsviri sə-nətimizi SSRİ və dünya məqyasında məş-hurlaşdırın "altmışincilər"in sırasında ol-musdur.

Cəmil Müfidzadənin yaradıcılıq yolundan söz açmamı olsaq, önce onun təhsilsonrası topladığı qrafik bədii-texniki vərdişlərindən "yoğrulmuş" professionallıq saxlancını arzularının gerçekləşməsinə yönəltmək ar-

yinin qərar tutması və bunu reallaşdırmaq üçün bilavasita Azərbaycan rəssamlığında məsələləri arasında nümunə götürüləcək yaradıcılarla mövcudluğunu id. Odur ki, ilk olaraq duyğularını qanadlandırmış üçün o, ona daha yaxın olan Abşeronu gezir. Özünün bu sətirlərin müəlliflər səhəbtindən məlum oldu ki, o, Bakıya geri qayıdından sonra özüne-məxsus təbiəti ilə seçilən Abşeronu yaxından göz qoymaqla, qızmar günəşin, güclü işıq selinin altında rənglərdən "küsmüş" kimi

sözle desək, o, sənətin əlcətəzəz gər-nənəzərin zirvəsinə doğru uzanan çox təzadlı, ancaq eyni zamanda duyula-sı dərəcədə maraqlı yaradıcılıq axta-rışlarından keçəcək uzun bir yola çıxmışdı. Belə bir vaxtda isrərinin davamlı olmasına yeganə dayaq verən gənc müəllifin özünə sənəsiz inamı idi...

Onun zamanın axarında doğma yurda həsr etdiyi "Bakı albomu", "İçərişəhər", "Abşeron nefti" və "Xinalıq" silsilələrini əhatə edən əsərlərin timsalında eminliklə bu inamın "göyərdiyi"ni söyləmək mümkündür. Bununla yanaşı, rəssam dünyasının bir çox ölkələrinə baş tutan yaradıcılıq səfərlərini də sənətsevərlər tərəfindən çox maraqla qarşılıqlı qra-fik silsilələrdə əbədiləşdirmişdir.

Onun "Mongolustanda", "Misir təəssüratları" və "Şimal" silsilələri belə yaranmışdır.

O, yaradıcılığında milli bədii qaynaqlara tapınan rəssamlardan olmuşdur. Onun əski nümunələrimizə münasibəti sethi olmayıb, əsl yaradıcı mahiyət daşıyır. Elə bunun sa-yəsində də əsərlərində milliliklə yanaşı, müasirlik və zaman kateqoriyası da nəzərə-çarpan və duyulandır. Belə ki, rəssamin özü-nəməxsus təfsirində həm müəyyən məkanın gözəlliyi, həm də insan əli ilə dəyişən müa-

Təsisçi:
**KASPI EDU
MMC**

Baş redaktor:
**İlham
QULİYEV**

Ünvan: Bakı ş.
Mətbuat prospekti,
529-cu məhəllə,
25-ci bina
Telefon: 510-61-92,
“432-88-45,
Faks: 510-61-93
E-mail: kaspigazeti@gmail.com

Qəzet Mətbuat və
İnformasiya
Nazirliyində
qeydiyyatdan keçib.
Lisenziya №022264,
Qeydiyyat №V 64

Qəzet redaksiyanın
kompyuter mərkəzində
yığılib, səhifələnib,
“Azərbaycan” nəşriyyatında
çap olunub
Bazar və bazar ertəsindən
başqa hər gün çıxır.

Tiraj: 3400

Müəlliflərin mövqeyi ilə
redaksiyanın mövqeyi
üst-üstə düşməyə bilər